

## KİTABXANAÇILIQ-İNFORMASIYA FAKÜLTƏSİ - 65

**Azad QURBANOV***Bakı Dövlət Universiteti*

*Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı,  
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent  
azadbey@mail.ru*

**Knyaz ASLAN***Bakı Dövlət Universiteti*

*Kitabşünaslıq və nəşriyyat işi  
kafedrasının müdiri,  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent  
knyazaraslan@mail.ru*

Məqalədə Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsilinin əsasının qoyulması, Bakı Dövlət Universitetində Kitabxanaçılıq şöbəsinin və müstəqil Kitabxanaçılıq fakültəsinin yaradılması məsələləri geniş şərəf edilmişdir. Eyni zamanda məqalədə 65 il ərzində Kitabxanaçılıq-informasiya fakültəsinin elm və tədris sahəsində qazandığı uğurlar ümumiləşdirilmiş, aparılan təhsil islahatları haqqında məlumat verilmişdir.

**Açar sözlər:** ali kitabxanaçılıq təhsili, kitabxanaçılıq-informasiya fakültəsi, kitabxanaşunaslıq, bibliografiya, kitabşünaslıq

2012/2013-cü tədris ilində Azərbaycanda yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasının – Bakı Dövlət Universitetində Kitabxanaçılıq şöbəsinin açılmasının 65, müstəqil Kitabxanaçılıq fakültəsinin yaradılmasının isə 50 yaşı tamam olur. Bu əlamətdar hadisə ilə bağlı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun imzaladığı əmrədə deyildiyi kimi, bu illər ərzində respublikamızda ali kitabxanaçılıq təhsilinin inkişafı sahəsində böyük uğurlar qazanılmış, fakültə kitabxanaçılıq təhsilinin və elminin ən qabaqcıl mərkəzlərindən birinə çevrilmiş, 6 minden artıq yüksək ixtisaslı-pesəkar kitabxanaçı-informasioloq kadrları hazırlanmışdır. Həmin kadrlar demək olar ki, respublikamızın bütün kitabxanalarında fəaliyyət göstərir, kitabxana işinin müasir informasiya cəmiyyətinin tələbləri səviyyəsində yenidən qurulmasında, əhaliyə kitabxana-informasiya xidmətinin təşkilində yaxından iştirak edirlər.

Bu gün fəxrə deyə bilərik ki, Kitabxanaçılıq-informasiya fakültəsi Bakı Dövlət Universitetinin nüfuzlu və aparıcı humanitar fakültələrindən biridir. Bu fikrin əyani təsdiqi üçün ötən illər ərzində fakültənin qazandığı uğurlara nəzər salmaq lazımdır.

1947-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi «Respublika mədəni-maarif müəssisələri üçün kadr hazırlamaq haqqında» xüsusi qərar qəbul etdi. Bu dövlət sənədində 1947/48-ci tədris ilində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi nəzdində yüksək ixtisaslı kitabxanaçı kadrlar hazırlanıb. Kitabxanaçılıq şöbəsinin təşkil edilməsi və onun gələcəkdə ayrıca fakültəyə çevriləməsi qərara alınmışdır.

Beləliklə, 1947/48-ci tədris ilində universitetin Filologiya fakültəsi nəzdində Kitabxanaçılıq şöbəsi fəaliyyətə başlıdır və birinci il şöbəyə 16 tələbə – 5 oğlan və 11 qız qəbul edildi. Bu şöbənin təşkili respublikamızın mədəni həyatında müümən əhəmiyyətə malik idi. Belə ki, şöbənin açılması mədəniyyətin müümən tərkib hissəsi olan kitabxanaların yüksək ixtisaslı mütəxəssis kadrlarla təmin edilməsi üçün əsaslı zəmin yaradır, kitabxana işinin inkişafına təkan verirdi. Şöbənin məhz universitetdə açılması isə tədris prosesinin uğurlu təşkilinə səbəb olmaqla yanaşı, kitabxanaçılıq ixtisasının, kitabxanaçılıq sənətinin perspektiv inkişafına da şərait yaradırdı. Belə ki, yalnız hərtərəfli elmi-pedaqoji kadrlara malik olan universitet mühitində kitabxanaşunaslıq-bibliografiya ixtisasının xüsusiyyətlərinə uyğun olaraq müxtəlif fənlərin tədrisini təşkil etmək imkanı var idi.

Belə bir fakt da əlamətdardır ki, SSRİ miqyasında universitet nəzdində ilk ali kitabxanaçılıq təhsili məhz Azərbaycanda – Bakı Dövlət Universitetində təşkil edilmişdir. Kitabxanaçı kadrların mədəniyyət institutlarında və pedaqoji institutlarda deyil, universitetdə hazırlanmasının olduqca böyük üstünlükleri uzun illər ərzində təcrübədə sübuta yetirilmişdir. Universal tədris planı ilə işləyən universitetlərdə kadr hazırlığının keyfiyyətini yüksəltmək, əsaslı humanitar və ictimai elmlərə dərindən yiyələnmiş geniş profilli kadrlar hazırlanmaq üçün yaradılmış şərait olduqca əlverişlidir.

Bakı Dövlət Universitetində Kitabxanaçılıq şöbəsinin yaranmasında Azərbaycanın tanınmış elm və mədəniyyət xadimlərinin, o cümlədən 1944-1950-ci illərdə bu ali təhsil ocağının rektoru olan görkəmli fizioloq alim, Azərbaycan Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Abdulla Qarayevin, 1945-ci ildən respublika Nazirlər Soveti yanında Mədəni-Maarif Müəssisələri Komitəsinin sədri vəzifəsində işləyən görkəmli xalq yazıçısı Süleyman Rəhimovun müümən rolü olmuşdur.

1952-ci ildə Kitabxanaçılıq şöbəsinin ilk buraxılışı oldu və 16 nəfər yüksək ixtisaslı gənc mütəxəssis respublikamızın müxtəlif kitabxanalarına işə göndərildi.

Bu illərdə Kitabxanaşunaslıq şöbəsində yeni tədris planının tətbiqi ilə əlaqədar dərslerin miqdarı çoxalmış, universitet təhsilli gənc mütəxəssislərə böyük ehtiyac yaranmışdı.

Artıq milli elmi kadrların yeni nəslinin yetişməsi və formalaşması ilə

bağlı XX əsrin 50-ci illərində Azərbaycanda elmin, mədəniyyətin, incəsənətin bütün sahələrində sürətli inkişaf başlanmışdı. Əgər əvvəllər Azərbaycan elmini yaxın və uzaq xaricdə əsasən rus alimləri təmsil edirdi, 50-ci illərdən bu tendensiya milli kadrların hesabına dəyişməyə başlamışdı. Azərbaycan elmini dünya miqyasında layiqincə tədqiq və təbliğ edən çox nüfuzlu alımlar yetişirdi.

Respublikamızda ali təhsilli kitabxanaçı kadrlara olan böyük tələbat nəzərə alınaraq 1955-ci ildə Kitabxanaçılıq şöbəsinin qiyabi Azərbaycan bölməsi təşkil olundu və birinci il həmin bölməyə 12 tələbə (2 oğlan, 10 qız) qəbul edildi. Beləliklə, zəngin iş təcrübəsinə malik olan kitabxanaçılar istehsalatdan ayrılmadan ali ixtisas təhsili almaq imkanı qazandılar.

Kitabxanaçılıq şöbəsi 1947-ci ildən 1958-ci ilədək Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərdi. Müharibədən sonrakı illərdə bu fakültənin yanında Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, şərq dilləri və ədəbiyyatı, incəsənət, mənətiq-psixologiya, jurnalistikə və kitabxanaçılıq şöbələri vardı. Burada məşhur alımlarımızdan Əli Sultanlı, Cəfər Xəndan, Məmməd Cəfərov, Məmməd Arif Dadaşzadə, Həmid Arası, Feyzulla Qasimzadə, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Muxtar Hüseynzadə, Əlövət Abdullayev, Hadi Mirzazadə, Cəfər Cəfərov, Əliheydar Qohrəmanov, Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Mehdiyan Vəkilov, Abbas Zamanov və başqaları dərs deyirdilər.

1959-cu ildə isə qiyabi Kitabxanaçılıq şöbəsinin rus bölməsi yaradıldı və ilk dəfə buraya 16 tələbə (1 oğlan, 15 qız) qəbul edildi. Zaqqafqaziyada yeganə olan bu bölmədə Gürcüstan, Ermənistan və Dağıstandan gələn gənclər də yüksək kitabxanaçı-biblioqraf ixtisasının sirlərinə yiyələnməyə başladılar.

1958-ci ildə BDU-da ayrıca Şərqsünəşliq fakültəsinin yaranması qərara alılmışdı. Lakin burada təhsil alan tələbələrin sayı az olduğundan rektorluq Kitabxanaçılıq şöbəsini də müvəqqəti olaraq bu fakültənin nəzdinə verməyi qərara almışdı. O vaxt Kitabxanaşunaslıq kafedrasının müəllimləri bu məsələyə narazılıqlarını bildirənlər də, onların etirazı nəzərə alınmadı və beləliklə, Kitabxanaçılıq şöbəsi 1958-ci ildən 1962-ci ilədək Şərqsünəşliq fakültəsinin nəzdində fəaliyyət göstərdi.

Həqiqət naminə demək lazımdır ki, Filologiya fakültəsindən fərqli olaraq Şərqsünəşliq fakültəsinin profili Kitabxanaçılıq şöbəsinin profilinə uyğun gəlmədiyinə görə kitabxanaşunaslıq və biblioqrafiya elmi ilə bağlı olan məsələlər burada lazımi səviyyədə müzakirəyə çıxarıla və həll edilə bilmirdi. Bundan başqa, yeni fakültədə əvvəlki ictimai mühit, yaradıcılıq atmosferi, qaynar elmi həyat yox idi.

Bu uyğunsuzluq gündən-günə hiss edildiyindən 1958-ci ildə Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasının baş müəllimi vəzifəsinə seçilən A.Xələfov və onun məsləkdaşları şöbədəki durğunluğu aradan qaldırmış üçün

yollar arayırdılar. Onlar müstəqil Kitabxanaçılıq fakültəsinin yaradılması və ya şöbənin yenidən Filologiya fakültəsinin nəzdinə qaytarılması uğrunda mübarizəyə başlamışdılar.

Yenica Filologiya fakültəsinin dekanı vəzifəsinə təyin edilmiş professor Əlövət Abdullayev bu təşəbbüsü müdafiə edən xeyirxah insanlardan biri idi. O, Kitabxanaçılıq şöbəsinə tələbə qəbulunun artırılması, ixtisaslı kadrların hazırlanmasına məsələsinə böyük qayğı və diqqətlə yanaşırdı. Məhz gənc baş müəllim A.Xələfovun mübarizliyi və professor Ə.Abdullayevin dəstəyi ilə universitetin rektoru 1962-ci ilin sentyabrında Kitabxanaçılıq şöbəsinin yenidən Filologiya fakültəsinin nəzdinə qaytarılması haqqında qərar qəbul etmişdi. Lakin Azərbaycan SSR Nazirlər Sovetinin çoxdan gözlənilən bir qərarı BDU rektoruğun qərarının yerinə yetirilməsinə imkan vermedi və bu əslində işin xeyrinə oldu. Belə ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 22 sentyabr 1959-cu ildə qəbul etdiyi «Ölkədə kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında» qərarda yüksək ixtisaslı kitabxanaçı kadrların, xüsusi elmi, elmi-tehniki, ali məktəb kitabxanaları üçün mütəxəssis kadrların hazırlanması zəruri hesab edilmişdi. Bu qərara uyğun olaraq yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanmasının qənaətbəxş olmamasını, universitetin Kitabxanaçılıq şöbəsinə tələbə qəbulunun azlığını nəzərə alan hökumət Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinə mütəxəssis kitabxanaçı kadrların hazırlanmasının yaxşılaşdırılması haqqında tədbir görməyi məsləhət bilmədi.

Ali və Orta İxtisas Təhsili Komitəsi Bakı Dövlət Universitetində kitabxanaçı kadrların hazırlanması vəziyyətini yoxlayıb müzakirə etmək üçün xüsusi komissiya yaratmışdı. Komissiya universitetin Şərqsünəşliq fakültəsi yanında Kitabxanaçılıq şöbəsinin işini yoxlamış, burada tələbə kontingentinin tərkibini, Kitabxanaşunaslıq və biblioqrafiya kafedrasının elmi potensialını araşdırmışdı. Yoxlama zamanı məlum olmuşdu ki, son illər kafedraya gənc qüvvələr cəlb olunmuş, respublikamızda ilk dəfə olaraq kitabxana işinin tərixinə dair dissertasiya müdafiə edilmiş, kitabxanaşunaslıq üzrə elmlər namizədi yetişmişdir. Kitabxanaçılıq şöbəsinin yetirməsi Abuzər Ali oğlu Xələfov 1962-ci ildə «Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1933-cü illər)» mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alımlık dərəcəsi almışdı.

Kitabxanaçılıq şöbəsinin bu göstəricilərini və elmi potensialını nəzərə alan komissiya əyani və qiyabi şöbələri birləşdirib müstəqil fakültə yaradılmasını məqsədəyən hesab etmişdi.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göstərişinə əsasən 1962-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsi həmin il sentyabrın 1-dən Bakı Dövlət Universitetinin Şərqsünəşliq fakültəsi nəzdindəki Kitab-

xanaçılıq şöbəsinin əyani və qiyabi bölmələrinin birləşdirilməsi və müstəqil Kitabxanaçılıq fakültəsinin yaradılması haqqında əmr verdi. Həmin əmrə əsasında isə Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan Elmlər Akademiyasının akademiki, professor Şəfaət Mehdiyev 1962-ci ilin sentyabrında öz əmrini imzaladı. Bu əmrə əsasən həmin il oktyabr ayının 1-dən universitetdə ayrıca Kitabxanaçılıq fakültəsi təşkil olundu.

Maraqlıdır ki, 1947-ci ildə universitetin Filologiya fakültəsi yanında Kitabxanaçılıq şöbəsinin açılması haqqında əmri bu ali təhsil ocağının rektoru kimi imzalamış akademik Abdulla Qarayev düz 15 il sonra – 1962-ci ildə müstəqil Kitabxanaçılıq fakültəsinin yaradılması haqqında əmrə də artıq Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri kimi qol çəkdi.

Rektorun əmri ilə Kitabxanaçılıq şöbəsinin yetişdirməsi, Kitabxanaşunaslıq və bibliografiya kafedrasının baş müəllimi, tarix elmləri namizədi Abuzər Ali oğlu Xələfov Kitabxanaçılıq fakültəsinin ilk dekanı vəzifəsinə təyin edildi.

Göründüyü kimi, Kitabxanaçılıq fakültəsinin yaradılmasında və inkişafında akademiklər Abdulla Qarayevin, Şəfaət Mehdiyevin, gənc müəllim Abuzər Xələfovun və başqalarının çox önemli xidmətləri olmuşdur. Onlar kitab mədəniyyətinə və kitabxana işinə yüksək qiymət verir, kitabxanaçı kadrların hazırlanmasına mədəni tərəqqinin əsas amillərindən biri kimi baxır, kitabxanaşunaslıq və bibliografiyanın inkişaf etdirilməsinə, bu sahədə elmlər namizədləri və elmlər doktorlarının yetişdirilməsinə böyük qayğı göstərirdilər.

Kitabxanaçılıq fakültəsinin sonrakı illərdə əldə etdiyi nailiyyətlər, qəbul planının ilbəl artması, müəllim kadrlarının çoxalması, elmi kadrların səviyyəsinin yüksəldilməsi məhz həmin qayığının təzahürü kimi qiymətləndirilməlidir.

Gənc dekan A.Xələfovun təşəbbüsü ilə 1963-cü ildə Kitabxanaçılıq fakültəsinin axşam şöbəsi yaradıldı. Axşam şöbəsinin təşkili Bakıda və Sumqayıtda yaşayış işləyən kitabxanaçıların ali təhsil almaları üçün əlverişli şərait yaratdı.

A.Xələfovun səyi nəticəsində respublikamızın kitab ticarəti müəssisələrinin yüksək ixtisaslı mütəxəssis kitabşunas-bibliografi kadrlara olan tələbatı nəzərə alınaraq 1963-cü ildə Kitabxanaçılıq fakültəsinin nəzdində yeni bir şöbə – Kitabşunaslıq və kitab ticarətinin təşkili şöbəsi təşkil edildi. Belə vacib bir şöbənin yaradılması mədəniyyətimizin mühüm sahələrindən olan kitabşunaslığın inkişafına mühüm töhfə idi. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə 1963-1964-cü tədris ilində kitabşunaslıq və kitab ticarətinin təşkili ixtisası üzrə axşam və qiyabi şöbələrinə, 1968-1969-cu tədris ilindən isə gündüz şöbəsinə tələbə qəbulu başlandı. Respublikamızın görkəmli kitabşunasları və kitab ticarəti mütəxəssislərinin bu vacib işə cəlb edilməsi nəticəsində Kitabxanaçılıq fakültəsinin təcrübəli kollektivi bu sahədə kadr hazırlığının təş-

kilində mühüm nailiyyətlər qazandı. Təxminən 20 il uğurla fəaliyyət göstərən həmin şöbə, təessüf ki, Azərbiddifaqda işləyən, fəqat kitab mədəniyyətindən xəbərsiz olan məmurların laqeydliyi ucbatından bağlandı.

1990-ci illərdə fakültənin dekanı, professor A.Xələfov yenidən yuxarı təşkilatlara müraciət edərək, kitabşunaslıq və kitab ticarətinin təşkili ixtisasına böyük tələbat olduğunu əsaslandırdı və bu şöbənin bərpasına çalışdı. Bu məsələnin müsbət həllində Azərbaycan Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin sədri, tanınmış jurnalist Rəşid Mahmudovun xüsusi rolü oldu. Belə ki, məhz onun yaxından köməyi sayəsində respublika hökuməti bu barədə müsbət qərar çıxardı.

Bələliklə, həmin şöbənin yenidən bərpa olunması istiqamətində professor A.Xələfovun uzun illər ərzində apardığı gərgin mübarizə öz bəhrəsini verdi 1993-cü ildə fakültədə Kitabşunaslıq və nəşriyyat işi kafedrası fəaliyyətə başladı.


Qeyd etmək lazımdır ki, ötən 65 il ərzində Kitabxanaçılıq-informasiya fakültəsinə 4 dekan başçılıq etmişdir. 1962-1970; 1979-1993-cü illərdə tarix elmləri doktoru, professor Abuzər Ali oğlu Xələfov; 1970-1979-cu illərdə Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Hüseyn oğlu Əliyev; 1993-2012-ci illərdə Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru, professor Xəlil İsmayılov oğlu İsmayılov dekan işləmişlər. 2012-ci ildən Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı fizika-riyaziyyat elmləri namizədi, dosent Azad Isa oğlu Qurbanovdur.

1960-1970-ci illərdə Kitabxanaçılıq fakültəsinin elmi-pedaqoji tərkibi xeyli təkimləşmiş, istiehsalatda müəyyən təcrübə qazanan bacarıqlı mütəxəssislərindən Tacəddin Quliyev, Zöhrab, Əliyev, Hacı Həsənov, Mayıl Həsənov, Elman Bədəlov, Fərman Bayramov, Murad Şəmsizadə, Sahib Rzayev, Əli Rüstəmov, Rasim Kazimov, Xəlil İsmayılov, Zöhrab Baxşəliyev, Almaz Abbasova, Kəmalə Şeyxzamanova, Elmira Ağayeva, Raifə Vəzirova, Qəmzə Hacıyeva, Sənubər Mustafayeva, Aşur Əliyev və başqaları burada işə başla-mışdır.

1980-1990-ci illərdə isə BDU-nun Kitabxanaçılıq fakültəsinin müvəffəqiyyətlə bitirmiş və kitabxanaşunas-bibliografi ixtisasına yiyələnmiş perspektivli kadrlardan Akif Cəfərov, Murtuz Bağırov, Rasim Süleymanov, Nadir İsmayılov, Cimnaz Rüstəmova, Sima İsmayılova, Namiq İsmixanov, Telman Əliyev, Xuraman Ağayeva, Pərviz Kazımı, Mehmanlı Məmmədov, Knıyaz Aslan, Elçin Əhmədov, Əliyusif Məmmədov, Sevda Quliyeva, Solmaz Sadıqova, Ramiz Həmidov və başqaları Kitabxanaçılıq fakültəsinə işə qəbul olundular. Onlardan bir çoxu bu gün də öz elmi-pedaqoji fəaliyyətlərini burada uğurla davam etdirirlər.

2000-ci illərdə isə Kitabxanaçılıq fakültəsi Sevda Xələfova, Nailə Mehərliyeva, Şəhla Quliyeva, Vüsalə Müsəli, İradə Bayramova, Zahidə Rzayeva,

19407.



Rəşad Qardaşov, Leyla Abasova, Ələmdar Bayramov, Nigar İsmayılova və başqa gənclərin gelişisi ilə öz elmi potensial imkanlarını daha da artırılmışdır.

Kitabxanaçılıq fakültəsinin texniki-laborant heyətinə müxtəlif illərdə burada məzun olmuş Tamam Əliyeva, Zöhrə Camalova, Səfurə Hacıyeva, Elmira Şirinova, Ellada Balayeva, Ulduz Manafova, Hicran İsmayılova, Afət Rzayeva, Sahibə Əliyeva, Yegana Məmmədova, Əminə Məmmədova, Esmira Zərbəliyeva və başqaları kimi fəal əməkdaşların cəlb olunması elmi-tədris işinin keyfiyyətinin yüksəldilməsinə öz təsirini göstərmişdir.

Azərbaycan Respublikası müstəqillik və demokratiya yolu ilə qətiyyətlə və inamlı irəliləyir. İctimai-siyasi və sosial-iqtisadi həyatda müsbət irəliliyişlərin baş verəsi, milli və bəşarı ideyaların geniş vüsət alması, əsaslı yeniləşmə prosesi bir sıra vacib məsələlərin konkret həllini tələb edir. Bütün bunlar elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisələri olan kitabxanaların qarşısında da təxirəsalınmaz vəzifələr qoyur.

Müstəqillik illərində respublikamızda yüksək ixtisaslı kitabxanaçı kadrların hazırlanması sahəsində mühüm işlər görülmüşdür. İformasiya cəmiyyətinin kadr hazırlığı sahəsində qarşıya qoymuş vəzifələrə uyğun olaraq BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində ciddi islahatlar aparılmış, yüksək ixtisaslı kadrların peşəkarlıq səviyyəsini yüksəltmək üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə, tədris planının zamanın tələbləri baxımından yenidən tərtibinə xüsusi diqqət yetirilmişdir.

Məlum olduğu kimi, yüksək ixtisaslı kadrların hazırlığının strategiyası hesab edilən tədris planlarının hazırlanması və tətbiqi dövrün tələblərinə, elmi-texniki tərəqqinin səviyyəsinə və ixtisasın gələcək perspektivlərinə əsaslanır. Mövcud olduğu 65 il ərzində Kitabxanaçılıq-informasiya fakültəsində 9 tədris planından istifadə edilmişdir. İlk tədris planı 1947-ci ildə tərtib edilmişdir. Bu plan Sovetlər Birliyində ilk universitet tədris planı idi. 1955-ci ildə kitabxanaşunas-biblioqraf ixtisası üzrə ilk universitet tədris planı, 1970-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin yeni tədris planı, 1984-cü ildə isə ilk dəfə olaraq Sovet İttifaqı üzrə Kitabxanaçılıq fakültəsinin fərdi tədris planı təsdiq edildi. Bunlar o zaman Sovet İttifaqı miqyasında keyfiyyətli tədris planları kimi qiymətləndirilmişdir.

Maraqlı faktdır ki, hələ XX əsrin 70-80-ci illərində Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsi Sovet İttifaqı miqyasında aparıcı yer tutduğuna görə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi ölkədəki ali məktəblərin Kitabxanaçılıq fakültələri üçün tədris proqramlarını hazırlayıb tərtib etməyi məhz bu fakültəsinin rəhbərliyində xahiş etmişdi. Elə bunun mənəti nəticəsidir ki, fakültənin o vaxtkı dekanı professor A.Xələfovun rəhbərliyi ilə hazırlanmış, onun bu sahədəki ideya və təkliflərini özündə təcrübə şəkildə əks etdirən, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində beşillik təhsil müddəti üçün nəzərdə tutulan fərdi tədris planı 1984-cü ildə ittifaq nazirliyi

tərəfindən təsdiq edilmiş və böyük uğurla həyata keçirilməyə başlamışdı. Şübhəsiz, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin BDU-nun Kitabxanaçılıq fakültəsi üçün fərdi tədris planı təsdiq etməsini yüksək ixtisaslı kitabxanaşunas-biblioqraf kadrların hazırlanması sahəsində fakültə rəhbərliyinin, ilk növbədə isə A.Xələfovun xüsusi xidməti kimi qiymətləndirmək lazımdır.

1990-ci illərdə müstəqillik şəraitində Azərbaycan Respublikası Təhsil Qanununun tələblərinə uyğun olaraq bakalavr pilləsi üzrə tədris planı işlənib hazırlanırdı. Təhsil Qanununa əsasən ölkədə çoxpilləli təhsil sitseminə keçilməsi ilə əlaqədar olaraq fakültə Elmi Şurası 2 dəfə "Bakalavr" tədris planını, son illərdə isə 2 dəfə "Magistr" tədris planını, eləcə də yeni Təhsil Qanununa uyğun olaraq bütün fənn proqramlarının yenidən işlənib hazırlanmış variantlarını müzakirə və təsdiq etmişdir. 1996-ci ildə isə Təhsil Nazirliyi tərəfindən təsdiq edilən ixtisas standartı meydana gəldi. Hazırda Bolonya prosesi ilə əlaqədar tədris planları yenidən işlənmişdir və bu tədris planında dünya kitabxanaçılıq təhsilinin ən mühüm nailiyyyətləri öz əksini tapmışdır.

Azərbaycan Respublikasının müstəqilliyi və informasiya cəmiyyəti şəraitində kitabxana işinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin daha geniş imkanlara malik olduğu nəzərə alınaraq 2003-cü ildə Kitabxanaçılıq fakültəsinin adı dəyişdirilərək "Kitabxanaçılıq-informasiya fakültəsi" adlandırılmışdır. Kitabxanaçılıq-informasiya ixtisasının hazırkı dövrün tələbatına uyğun şəkildə yeniləşməsində ABŞ-in Illinoys və Urbana-Şampeyn universitetlərinin, Fransanın Nitsa Universitetinin Lion Ali Məktəbinin, Belçikanın Namur Ali Kitabxanaçılıq Məktəbinin, eləcə də Rusiya ali məktəblərinin təcrübələrindən geniş istifadə edilmişdir. Bununla əlaqədar olaraq, fakültənin tədris planına kitabxana-informasiya texnologiyasına, kitabxana işinin kompüterləşdirilməsinə, elektron kataloqların, elektron kitabxanaların yaradılmasına və s. dair yeni fənlər daxil edilmişdir. Eyni zamanda Kitabxanaçılıq-informasiya fakültəsinin qəbul planı sabitləşmiş, maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, auditoriyalar və laboratoriyalar yeni avadanlıqlarla təchiz edilmiş, kadr potensialı gücləndirilmişdir. Fakültənin maddi-texniki bazası, elmi-pedaqoji potensialı tədrisin dünya standartları səviyyəsində təşkilinə imkan verir. Fakültədə 1999-cu ildə kompüter mərkəzi yaradılmışdır. Tələbələrin kompüter savadına yiyələnməsində bu mərkəz mühüm roy oynayır.

Hazırda Kitabxanaçılıq-informasiya fakültəsində tədrisin təşkili və elmi-tədqiqat işlərinin aparılması ilə bacarıqlı elmi-pedaqoji kollektiv məşğul olur. 50 nəfərə yaxın əməkdaşı olan fakültədə 3 elmlər doktoru, professor, 13 fəlsəfə doktoru, dosent və 13 müəllim çalışır.

Fakültənin professor-müəllim heyəti ardıcıl şəkildə səmərəli elmi-pedaqoji fəaliyyətlə yanaşı, qiymətli tədqiqatlar aparır, aktual elmi-nəzəri və təcrübə-metodik problemlərə dair monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri

nəşr etdirir. Bu fakültə ölkəmizdə kitabxanaşunaslıq, bibliografiya və kitabsünlüğü dair yeganə elmi mərkəz olduğundan burada tez-tez kitabxana işinin inkişafına, əhaliyə kitabxana xidmətinin aktual problemlərinə dair məsələlər müzakirə edilir, məruzələr dinlənilir, elmi tövsiyələr hazırlanır.

2008/2009-cu tədris ilindən Boloniya prosesinə qoşulmuş Kitabxanaçılıq-informasiya fakültəsi Azərbaycan Respublikasında kitabxanaşunas-informasioloq, kitabşunas və nəşriyyat redaktoru ixtisasları üzrə kadr hazırlayan yeganə fakültədir. Kitabxanaçılıq-informasiya fakültəsində 050215 – Kitabxanaçılıq və informasiya, 050205 – Kitabşunaslıq ixtisasları üzrə bakalavr kadr-lar; HSM 150017 – Kitabxanaşunaslıq, HSM 150020 – Bibliografiyaşunaslıq, HSM 150023 – Kitabxana fondlarının formallaşması və istifadəsi, HSM 060005 – Nəşriyyat işi və redaktətmə ixtisaslaşmaları üzrə isə magistr kadr-lar hazırlanır. Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr pilləsində 430, magistratura pilləsində isə 5 ixtisas üzrə 25 tələbə təhsil alır. Burada fəaliyyət göstərən 4 kafedrada 5 aspirant və 18 dissertant elmi axtarışlar aparır. Eləcə də fakültədə doktoranturanın fəlsəfə doktoru və elmlər doktoru pillələri üzrə 6 nəfər gənc öz təhsilini davam etdirir.

Müstəqillik illərində Kitabxanaçılıq-informasiya fakültəsinin kadr hazırlığı sahəsindəki fəaliyyəti həm kəmiyyət, həm də keyfiyyət cəhatdən yaxşılaşmış, bakalavriatura və magistratura təhsil pillələri üzrə 2500-ə yaxın kadr hazırlanmışdır.

Kitabxanaçılıq-informasiya fakültəsi Azərbaycanda kitabxanaşunaslıq, bibliografiyaşunaslıq və kitabsünlüğü təhsili üzrə elmi-tədqiqat mərkəzi kimi formalşmışdır. Fakültədə elmi-tədqiqat işləri bu istiqamətlərdə həyata keçirilir:

- Qərb (Amerika, Avropa) və Şərqi elmi nailiyyətlərindən bəhrələnməklə milli elmi daha da inkişaf etdirmək üçün konsepsiyanın hazırlanması;

- Müvafiq sahələr üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu üzrə dissertasiya işlərinin hazırlanması və müdafiəsi;

- Müvafiq sahələr üzrə tədris-metodik nəşrlərin, o cümlədən dörsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, rədris proqramlarının hazırlanması və çap edilməsi;

- Elmi və elmi-kütləvi xarakterli məqalələrin yazılıması və dövri elmi nəşrlərdə dərc etdirilməsi və s.

Fakültənin professor-müəllim heyəti ardıcıl şəkildə səmərəli elmi-pedaqoji fəaliyyətlə yanaşı, qiymətli tədqiqatlar aparır, aktual elmi-nəzəri və təcrübə-metodik problemlərə dair monoqrafiyalar, dörsliklər, dərs vəsaitləri nəşr etdirir. Bu fakültə ölkəmizdə kitabxanaşunaslıq, bibliografiya və kitabsünlüğü dair yeganə elmi mərkəz olduğundan burada tez-tez kitabxana işinin inkişafına, əhaliyə kitabxana xidmətinin aktual problemlərinə dair məsələlər müzakirə edilir, məruzələr dinlənilir, elmi tövsiyələr hazırlanır.

Hazırda fakültədə 4 kafedra – Kitabxanaşunaslıq; Bibliografiyaşunaslıq; Kitabxana resursları və informasiya-axtarış sistemləri; Kitabsünlük və nəşriyyat işi kafedraları, eyni zamanda 3 laboratoriya – Kitabxana işinin təşkili və idarə edilməsi, Kitabxana fondu və kataloqları, Bibliografiq informasiya-axtarış sistemləri tədris laboratoriyaları və "Kitabxanaların kompüterləşdirilməsi" elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir.

Tədris və elmi tədqiqat laboratoriyaları təcrübə dörslerin keyfiyyətinin yüksəldilməsini təmin etməklə bərabər, tələbələrlə aparılan fərdi işin yaxşılaşdırılması üçün də əlverişli şərait yaradır.

Aparılan statistik ümumiləşdirmələr göstərir ki, ötən 65 ildə fakültə əməkdaşlarının 3000-dən çox elmi əsəri çap olunmuşdur. Kafedralar üzrə aparıcı mövqə Kitabxanaşunaslıq kafedrasına məxsusdur. Belə ki, bəhs edilən dövrə Kitabxanaşunaslıq kafedrasının əməkdaşlarının 1100-dən çox müxtəlif xarakterli elmi işi çap olunmuşdur. Bibliografiyaşunaslıq kafedrası üzrə əməkdaşların 500-ə yaxın əsərinin çap olunduğu müəyyən edilmişdir. Kitabsünlük və nəşriyyat işi kafedrasında professor-müəllim heyətinin 400-ə yaxın əsəri işi üzü görmüşdür. Kitabxana resursları və informasiya-axtarış sistemləri kafedrasında isə bu rəqəm 400-ü keçmişdir.

Fakültənin səriştəli pedaqoq-alimləri tədris planuna yeni əlavə edilən bütün fənlər üzrə müasir tələbata cavab verən 30 addan çox yeni program hazırlayıb çap etdirmişlər. Tədris planına «Kitabxana proseslərinin kompüterləşdirilməsi», «Kitabxana işinin program təminatı», «Kitabxanaların fandrayinq fəaliyyəti», «Kitabxanalar və sosial proseslər», «Kitabxana işinin iqtisadiyyatı» və s. kimi fənlər salınmışdır. Bu fənlər bilavasitə kitabxana işinin kompüterləşdirilməsi prosesinə xidmət edir.

Azərbaycanda kitabxanaşunaslıq, bibliografiyaşunaslıq üzrə elmi fikrin ilk mərkəzi 1947-ci ildən yaradılmış «Kitabxanaşunaslıq və bibliografiya» kafedrası olmuşdur. Bu proses əvvəlcə tədris materiallarının hazırlanması ilə başlamış, 1960-70-ci illərdən ciddi tədqiqatlarla davam etmişdir. Qeyd olunan sahələrin müstəqil elmi istiqamət kimi formalşması Kitabxanaçılıq fakültəsinin ilk ali ixtisas təhsilli müəllimlərinin fədakar elmi əməyinin nəticəsində mümkün olmuşdur.

Kitabxanaşunaslıq kafedrası üzrə aparılan tədqiqatların nəticəsi olaraq qədim dövrən zəmanəmizə qədər Azərbaycanda kitabxana işinin tarixi kompleks şəkildə öyrənilmişdir. Eyni zamanda ayrı-ayrı sahəvi kitabxanaların yaranması, inkişaf mərhələləri, müxtəlif regionlarda kitabxana işinin tarixi və təşkili məsələləri, müxtəlif kitabxana proseslərinin təşəkkülü və inkişaf qanunuşunuşluqları, müstəqil tədqiqat işlərinin obyektinə çevrilmişdir. Azərbaycanda kitabxanaşunaslıq üzrə elmi-tədqiqat işlərinin təşkili və istiqamətləndirilməsi sahəsində Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun xüsusi xidmətləri olmuşdur. Onun rəhbərliyi ilə son 50 ildə

Azərbaycan kitabxanaşunaslıq elmi məktəbi formalasmışdır. Yüksək ixtisaslı kitabxanaşunas alımlar korpusunun formalasması da məhz kitabxanaşunaslıq kafedrasının fəaliyyəti ilə bilavasita əlaqədar olmuşdur. Bu tədqiqatların nəticəsində professor Abuzər Xələfovun 250-ə yaxın elmi əsəri çap olunmuşdur. 2000-ci illərdə kafedranın alımlarından dosent Sahib Rzayevin, dosent Knyaz Aslanın, dosent Mehmanlı Məmmədovun, dosent Elçin Əhmədovun, fəlsəfə doktoru Pərviz Kazımının səmərəli elmi-tədqiqat fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Nəticə etibarilə Azərbaycanda müxtəlif tipli və növlü kitabxanaların, o cümlədən Azərbaycanın Naxçıvan Muxtar Respublikasında kitabxana işinin, Dağlıq Qarabağ bölgəsində kitabxana işinin, kitabxanaların metodik təminat sisteminin, uşaqlar və məktəb kitabxanalarının, kitabxanalararası abonementin, ayrı-ayrı kitabxanalarda bədii və incəsanət ədəbiyyatının təbliği vəziyyətinin və s. problemlərin tədqiqi məhz bu kafedranın elmi-tədqiqat fəaliyyətinin nəticəsi olaraq həyata keçirilmişdir.

Biblioqrafiyaşunaslıq kafedrası müvafiq sahə üzrə elmi fikrin mərkəzi kimi xüsusi mövqeyə malikdir. Kafedranın əməkdaşlarının elmi-tədqiqat istiqaməti Azərbaycan biblioqrafiyasının tarixinin, təşkili və idarə olunmasının elmi əsaslarının müəyyənləşdirilməsi, mövcud biblioqrafik resurslardan səmərəli istifadənin optimallaşdırılmasına təsir edən konsepsiyanın hazırlanmasından ibarətdir. Bu istiqamətdə aparılan tədqiqatların bir qismi Azərbaycan biblioqrafiyasının tarixinin köklü şəkildə öyrənilməsi ilə bağlıdır. Tədqiqatların digər istiqaməti ayrı-ayrı kitabxana və informasiya orqanlarının biblioqrafik fəaliyyətinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədardır. Son illərdə Biblioqrafiyaşunaslıq kafedrasında aparılan tədqiqatların ayrıca istiqaməti biblioqrafik resursun yerləşməsi və ondan səmərəli istifadə məsələlərinin tədqiqidir. Kafedranın professor-müəllim heyətinin yaradıcılığının kəmiyyət xarakteristikası baxımından təhlili göstərir ki, kafedra müdürü, dosent Nadir İsmayılov, fəlsəfə doktoru Xuraman Ağayeva, fəlsəfə doktoru Solmaz Sadıqova, fəlsəfə doktoru Sima İsmayılova, baş müəllim Qəməzə Hacıyeva, baş müəllim Əliyusif Məmmədov və başqaları daha səmərəli fəaliyyət göstərmişlər.

Kitabxana resursları və informasiya-axtarış sistemləri kafedrasının elmi-tədqiqat istiqaməti kitabxanaların informasiya resurslarının tədqiqi və ondan istifadənin səmərəli yollarının müəyyən edilməsidir. Bu istiqamətdə tədqiqatların təşkili sahəsində kafedra müdürü, tarix elmləri doktoru, professor Xəlil İsmayılovun, eləcə də aparıcı mütəxəssislərən - dos. Aşur Əliyevin, dosent Sevda Xələfovanın, baş müəllim Sənubər Mustafayevanın və başqalarının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onlar müvafiq istiqamətdə 100-dən çox elmi əsər, o cümlədən monoqrafiya, dərs vəsaiti və elmi məqalələr nəşr etdirmişlər.

Kitabşunaslıq və nəşriyyat işi kafedrasının elmi-tədqiqat istiqaməti Azərbaycan kitab mədəniyyətinin tarixi və müasir vəziyyətinin öyrənilməsi,

nəşriyyat işinin təşkili məsələlərinin tədqiq edilməsidir. Bu istiqamətdə aparılan tədqiqatlarda kafedra müdürü, dosent Knyaz Aslan, professor Bayram Allahverdiyev, dosent Nailə Mehrəliyeva, dosent Şəhla Quliyeva, dosent Vüsalə Musalı, baş müəllim Ramiz Həmidov, fəlsəfə doktoru Sevda Quliyeva, fəlsəfə doktoru Ələmdar Bayramov və başqaları kitabşunaslığın, nəşriyyat işinin və redaktörün ayrı-ayrı istiqamətləri üzrə ciddi elmi araşdırmalar aparırlar. Onların dünya kitabçılıq işinin tarixi, Azərbaycan kitabının tarixi və inkişaf xüsusiyyətləri, kitabın tipologiyası, nəşriyyat işinin və redaktor sənətinin müasir problemləri, müxtəlif ədəbiyyat növlərinin redaktası və s. məsələlərlə bağlı araşdırmalarının nəticəsi kimi nəşr etdirdikləri elmi əsərlər mühüm aktuallıq kəsb edir.

1999-cu ildə görkəmli kitabxanaşunas alim, professor A.Xələfov Azərbaycanda ilk dəfə olaraq Kitabxanaçılıq-informasiya fakültəsinin nəzdində «Kitabxana işinin kompüterləşdirilməsi» elmi tədqiqat laboratoriyasının yaradılması təşəbbüsü ilə BDU rəhbərliyinə müraciət etmiş, universitetin rektoru, akademik A.Məhərrəmov dərhal bu müraciətə müsbət münasibət bildirmişdir. Rektorun əmri ilə təşkil olunmuş yeni elmi tədqiqat laboratoriyasının müdürü vəzifəsinə isə məhz professor A.Xələfov təyin edilmişdir. Onun başçılığı ilə Azərbaycan ali məktəb kitabxanaları texnologiyasının kompüterləşdirilməsi, informasiya ehtiyatlarının integrasiyası və olverişliliyi, əsas nəzəri və tətbiqi fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Bu laboratoriya BDU Elmi Kitabxanasının kompüterləşdirilməsində və elektron kataloğun yaradılmasında çox böyük işlər görmüşdür.

İllkin mərhələdə bu işin təcrübə nəticəsi Bakı Dövlət Universitetinin Elmi Kitabxanasındaki Azərbaycan nəşrlərinin kataloq kartoçlarının maşınla oxunan şəkildə retrospektiv konversiyasının yaradılması olmuşdur. Hazırda burada kitabxanadakı xarici nəşrlərin elektron kataloğunun optimal texnologiyasının seçilməsi, respublika ali məktəb kitabxanalarının ümumi elektron kataloğunun yaradılması istiqamətdə iş aparılır. Proses tamamlanarkən UNIMARC biblioqrafik qeydlərin beynəlxalq formatı Azərbaycan dilinə tərcümə edilir.

Gələcəkdə Azərbaycan ali məktəb kitabxanalarının qlobal şəbəkələrində vahid idarəetmə çıxışına malik koorporativ kompüter şəbəkəsinin yaradılması və respublikamızın əksər ali məktəb kitabxanalarının istifadəçi kimi bu şəbəkəyə qoşulması da nəzərdə tutulmuşdur.

Cox mürəkkəb bir işlə məşğul olan bu laboratoriya müasir informasiya cəmiyyəti şəraitində kitabxana işinin kompüterləşdirilməsinin məqsəd və vəzifələrini araşdırılmış, əsas istiqamətlərini müəyyənləşdirilmiş və programını hazırlanmışdır. Belə ki, laboratoriyanın əməkdaşları tərəfindən qısa müddətdə ilk dəfə olaraq «Kitabxana-1.0» Milli Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (AKIS), sonra isə onun təkmilləşdirilmiş «Kitabxana-2.0»

versiyası yaradılmışdır. Bu AKIS-lər 20 minə yaxın bibliografiq yazı əsasında Azərbaycan dilində kitabların informasiya bazasına malik olub, 13 axtarış göstəricisi və onların kombinasiyasına görə informasiya axtarışını həyata keçirir.

Lakin həmin sistemlər o zaman qüvvədə olan QOST 7.1-84 standartı əsasında hazırlanan bibliografiq məlumat bazasına əsaslandığından, kitabxanaların müasir problemlərini, o cümlədən beynəlxalq bibliografiq məlumat mübadiləsini təmin etmədiyi üçün 2003-cü ildən etibarən BDU-nun elektron kataloğunun yaradılmasında MDB-nin bir sıra qabaqcıl kitabxanalarında uzun müddət tətbiq olunan «Marc-Sql-1,5» Avtomatlaşdırılmış Kitabxana İformasiya Sistemi ilə iş aparılır. Bu program kitabxananın elektron kataloğunun yaradılmasını, kitabxana fondunun komplektləşdirilməsini və uçotunu, abonnement, axtarış-məlumat xidmətini avtomatlaşdırır, Internet/Intranet şəbəkəsi vasitəsilə oxucuların uzaq məsafədən on-line ədəbiyyat axtarışı və sıfırmasını təmin edir. AKIS bibliografiq məlumat bazasının UNIMARC və USMARC formatlarında hazırlanmasını təmin edir ki, bu da Elmi Kitabxanaya bibliografiq məlumat mübadiləsini həyata keçirməyə və bunun əsasında əlavə maliyyə mənbələrinin əldə olunmasına imkan verir.

Laboratoriyanın əməkdaşları tərəfindən UNIMARC formatı Azərbaycan dilinə tərcümə olunmuş, onun tətbiqinə kömək məqsədilə nümunələr hazırlanmışdır.

Laboratoriyanın əsas fəaliyyət istiqamətlərindən biri də elektron dərsliklərin hazırlanmasıdır. Müəllif hüquqlarının qorunması nəzərə alınmaqla BDU-nun aparıcı alımlarının əsərlərinin elektron kitabları hazırlanır.

Bakı Dövlət Universitetinin Kitabxanacılıq-informasiya fakültəsi beynəlxalq əlaqələr sahəsində zəngin təcrübəyə malikdir. Fakültə fəaliyyətə başladığı ilk vaxtlardan etibarən SSRİ-nin nüfuzlu elm, təhsil mərkəzləri ilə əlaqələr yaratmağa başlamış və bu əlaqələr tədrisin keyfiyyətini və mütəxəssis hazırlığının səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərmüşdür. Fakültənin Moskva Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Daşkənd Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Vilnüs Dövlət Universiteti, Tbilisi Dövlət Pedaqoji İnstitutunun Kitabxanacılıq fakültələri ilə six elmi əlaqələri və əməkdaşlığı olmuşdur. Bu elmi əlaqələrin yaradılmasında və inkişafında professor Abuzər Xələfovun, professor Zöhrab Əliyevin, professor Xəlil İsmayılovun, professor Bayram Allahverdiyevin, dosent Rasim Kazimovun və başqalarının xüsusi rolü olmuşdur.

Kitabxanacılıq-informasiya fakültəsi respublika daxilində də müvafiq elm, təhsil və mədəniyyət ocaqları ilə six elmi əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu baxımdan fakültənin M.F.Axundov adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Prezident Kitabxanası və digər res-

publika əhəmiyyətli kitabxanalarla əlaqələri daim inkişaf etmişdir. Fakültənin bu əlaqələri, respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra daha da intensivləşmişdir. Bu sahədə Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin (fəxri prezidenti prof. A.A.Xələfov) və Azərbaycan Kitabxana İşinin İnkışafı Assosiasiyanın (prezidenti prof. X.I.İsmayılov) rolu dənilməzdür. Təsis olunduğu vaxtdan dərhal sonra hər iki qurum dünyanın bir çox ölkələrində fəaliyyət göstərən kitabxana təşkilatları, beynəlxalq təşkilatlar ilə six işgüzər əlaqələr qurmağı başlamışdır.

Müstəqillik şəraitində təhsil sahəsində aparılan islahatların əsas məqsədi müstəqil Azərbaycan Respublikasının təhsil sisteminin dünya standartları səviyyəsinə qaldırılması məsələsini həll etməkdir. Bu mühüm işdə Fakültə Elmi Şurası kollektivin əsas istinad nöqtəsi kimi fəaliyyət göstərir, onun işini istiqamətləndirir.

Kitabxanaçılıq-informasiya fakültəsində yüksək ixtisaslı kadrların hazırlanmasında, elmi-tədqiqat və metodiki işlərin aparılmasında, pedaqoji kadrların seçilib yerləşdirilməsində 1962-ci ildən yaradılan Fakültə Elmi Şurasının rolu böyükdür.

Kitabxanaçılıq fakültəsinin Elmi Şurası fəaliyyət göstərdiyi müddədə şərəflər yol keçmiş, fakültənin tarixində həlledici rol oynamışdır. Fakültədə elə bir tədris, elm və tərbiyə işi olmamışdır ki, Elmi Şuranın müzakirəsindən kənarda qalsın. Elmi Şura fakültə tədris planının, fənn proqramlarının, metodik vəsaitlərin, ixtisas kursu, seçmə kurs və ixtisaslaşma proqramlarının, istehsalat təcrübəsi proqramlarının müzakirə və təsdiqində, elmi-tədqiqat işlərinin istiqamətinin müəyyənəşdirilməsində, dissertasiya işi və buraxılış işi mövzularının təsdiqində ali orqan kimi mühüm işlər görülür. Elmi Şura eləcə də fakültədə təlim-tərbiyə işlərinin məqsədyönlü aparılmasına, tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsinə istiqamət verir. Dekan və fakültəyə qəbul edilən bütün müəllimlər Elmi Şurada seçilməli olduqlarından professor-müəllim heyətinin komplektləşdirilməsində, seçilib yerləşdirilməsində Elmi Şuranın rolu olduqca böyükdür.

Kitabxanaçılıq-informasiya fakültəsinin Elmi Şurası respublikamızda kitabxanaşunaslıq, bibliografiya və kitabşunaslıqla dair yeganə elmi mərkəz olduğundan burada tez-tez kitabxana işinin inkişafına, əhaliyə kitabxana xidmətinin aktual problemlərinə dair məsələlər müzakirə edilir, məruzələr dinlenilir, elmi tövsiyələr hazırlanır.

Kitabxanaçılıq-informasiya fakültəsində tələbələrin elmi-tədqiqat vərdislərinin formalşamasında Tələbə Elmi Cəmiyyəti mühüm rol oynayır.

Fakültədə yüksək ixtisaslı kadr korpusunun hazırlanmasında 65 illik fəaliyyət təcrübəsi olan TEC çox mühüm rol oynayır.

Hələ 1949-cu ildə Kitabxanaşunaslıq və bibliografiya kafedrasının nəzdində «Kitabxanaşunaslıq və bibliografiya» adlı ilk tələbə elmi dərnəyi

yaratılmışdır. 1962-ci ildə müstəqil Kitabxanaçılıq fakültəsi yarananda həmin dərnəyin bazasında Tələbə Elmi Cəmiyyəti təşkil olunmuşdur.

1960-ci illərin ikinci yarısından etibarən Kitabxanaçılıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin beynəlxalq əlaqələri yaranımağa başlamış, sonrakı dövr-lərdə bu proses daha dinamik xarakter almışdır. Tələbə Elmi Cəmiyyəti bu dövrlərdə Moskva, Sankt-Peterburq, Kiyev, Daşkənd Mədəniyyət İnstitutları ilə, Vilnüs Dövlət Universitetinin, Tbilisi Pedaqoji İnstitutunun müvafiq şöbələri ilə əlaqələr yaratmış, BDU-nun Kütubxanaçılıq fakültəsinin tələbələri həmin institut və universitetlərin təşkil etdiyi elmi konfranslarda, həmin institutların tələbələri isə Kitabxanaçılıq fakültəsinin təşkil etdiyi konfranslarda fəal iştirak etmişlər.

1982-ci ildə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin təşkil etdiyi Beynəlxalq Elmi Konfransda həmin universitet və institutların tələbələri da yaxından iştirak etmişlər.

Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri müntəzəm keçirilən Respublika Tələbə Elmi Konfranslarına ənənəvi olaraq Tələbə Elmi Cəmiyyətinin xətti ilə qoşularaq fəallıq göstərmiş, bir sıra mühüm göstəricilərə imza atmışlar. Ayrı-ayrı dövrlərdə fakültənin əlaçı tələbələrindən Mirzəməmməd Novruzov, Rasim Süleymanov, Nadir İsmayılov, Kərim Tahirov, Knyaz Aslan, İrədə Həmidova və başqları belə elmi tədbirlərdə aktual mövzularda məruzələrlə çıxış etmiş, müxtəlif dərəcəli diplomlara layiq görülmüşlər.

Azərbaycanın müstəqilliyi illərində fakültədə Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti yeni dövrün tələblərinə uyğun olaraq yenidən qurulmuşdur. Hazırda Tələbə Elmi Cəmiyyəti özündə 4 dərnəyi birləşdirir: «Kitabxanaşunaslıq», «Bibliografiyasıunaslıq», «Kitabşünaslıq», «Kitabxana resursları və informasiya-axtarış sistemləri». Dərnəklərdə müxtəlif mövzularda məruzələrin müzakirəsi ilə yanaşı, elmi disputların, olimpiadaların, müsabiqlərin keçirilməsi və s. kimi üsullardan geniş istifadə edilir. Baş müəllim Akif Cəfərovun rəhbərlik etdiyi fakültə Tələbə Elmi Cəmiyyətinin bakalavriatura və magistratura pillələri üzrə 160-dan çox üzvü vardır.

Son zamanlar Azərbaycan Respublikasında ali təhsil sisteminin Bolonya prosesinə qoşulması ilə əlaqədar ölkə ali məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universitetində bir sıra mühüm işlər görülməkdədir. Bu ali təhsil və elm ocağında aparılan köklü islahatlar, tədris və elmi-tədqiqat sahəsində qazanılan nailiyətlər coxsayı professor-müəllim heyətini və tələbə kollektivini yeni-yeni qələbələrə ruhlandırmışdır. Əminliklə demək olar ki, əsas mahiyyəti Avropa universitetlərinin integrasiyasına qoşulmaq olan Bolonya prosesində səriştəli pedaqoqlarımızın peşkarlığı sayəsində tələbələrimizin qazanacaqları biliklər onların seçidləri ixtisaslar üzrə yüksək səviyyəli kadrlar kimi yetişmələrinə yardımçı olacaqdır.

Universitetimizin rektoru, millət vəkili, akademik Abel Məhərrəmovun

təşəbbüsü və gərgin əməyi sayəsində BDU-nun sürətlə inkişaf edən, yenidən qurulan fakültələri, kafedraları, laboratoriyaları özünün səriştəli mütəxəssisləri, müasir texnoloji avadanlıqları ilə dünyanın ən qabaqcıl elm və təhsil məbədleri ilə rəqəbat aparmaq qüdrətinə malikdir. Dünya ölkələrinin bir çox ictimai-siyyəsi xadimlərinin, elm, təhsil və mədəniyyət nümayəndələrinin Bakı Dövlət Universitetinin fəxri doktorları seçilməsi də bu doğma elm-təhsil ocağının zəngin milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaqla yanaşı beynəlxalq aləmə, Avropanın mənəvi-intellektual həyatına hərtərəflı integrasiyasa əsaslı zəmin yaratır. Doğma universitetdə böyük quruculuq işlərinin və təhsil islahatının aparılması, universitetin beynəlxalq nüfuzunun artması, maddi-texniki bazasının möhkəmləndirməsi və s. kimi təqdirəlayiq tədbirlər Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivini də yeni nailiyətlər qazanmağa səfərbər edir.

İnformasiya cəmiyyəti şəraitində dünyada baş verən qlobal proseslər, informasiya-kommunikasiya texnologiyalarının həyatın bütün sahələrinə, o cümlədən kitabxana işinə nüfuzu və təsiri Kitabxanaçılıq-informasiya fakültəsinin fəaliyyətinə güclü təsir göstərməkdədir. Son zamanlar fakültəmizin tədris və elmi həyatında bir sıra müsbət dəyişikliklər baş vermiş, müəyyən islahatların başlangıcı qoyulmuşdur. Hər şeydən öncə yeni dekanlıq öz fəaliyyət planını Bakı Dövlət Universitetində aparılan islahatlar programına uyğun şəkildə qurmaq üçün tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə səylə çalışır. Tədrisdə yeni innovasiyaların tətbiqi, tədrisin informasiya təminatının ödənilməsi, Bolonya prosesinin tələblərinə ciddi əməl olunması, biliyin qiyamətləndirilməsinin, şəffaflığın və ədalətliyin artırılması, peşə hazırlığının yüksəldilməsi və s. kimi mühüm məsələlər bu istiqamətin tərkib hissəsinə daxildir. Artıq bu sahədə bir sıra konkret irəliləyişlər diqqəti cəlb etməkdədir.

Əsas məsələlərdən biri fakültənin tədris planlarının və programlarının yeniləşməsi ilə bağlıdır. İlk növbədə yeni tədris ilindən magistratura təhsil pilləsində Bolonya prosesinin tətbiqi ilə bağlı olaraq tədris planının dəyişdirilməsi nəzərdə tutulur. Bununla bağlı bir neçə aydır ki, dekan və kafedra müdürü dövrün və zamanın tələbəindən irəli gələn yeni fənlərin tədris planına əsaslandırılmış şəkildə daxil edilməsi üçün xeyli iş görmüşlər.

Əlbəttə, Azərbaycanda tədris prosesi dinamik inkişaf etdiyindən kitabxana-informasiya fəaliyyətində informasiya cəmiyyətinin sosial sıfarişi ilə baş verən yeniliklər bakalavriyat tədris planında da dəyişikliklər aparılmasını tələb edir. Artıq dekanlıq və kafedra müdürü bu istiqamətdə işlərin operativ şəkildə görülməsi məqsədilə ciddi hazırlıq işlərinə başlamışlar.

Tədrisin texniki baza təminatının yaxşılaşdırılması da gündəlikdə duran vacib problemlərdəndir. Bu ilin sonuna dək fakültəmizdə fəaliyyət göstərən tədris laboratoriyalarının müasir kompüter və digər texniki avadanlıqlarla təchiz olunması, fakültədə xüsusi hibrid kitabxananın yaradılıb istifadəyə

verilməsi dekanlığın həyata keçirməyi planlaşdırıldığı tədbirlər sırasındadır.

Bu yaxınlarda fakültəmizdə "Kitabxanaşunaslıq, biblioqrafiyaşunaslıq və kitabşunaslığın aktual problemləri" adlı elmi seminar yaradılmış, Azərbaycan kitabxanaşunaslıq elminin banisi, Əməkdar elm xadimi, professor A.Xələfovun sədrliyi ilə xüsusi təşkilat komitəsi fəaliyyətə başlamış, ilk iclasda Kitabşunaslıq və nəşriyyat işi kafedrasının dissertantı İradə Ələsgərovanın dissertasiya işi ilə bağlı məruzəsi diniñənilərkən geniş müzakirə olunmuşdur. Respublikamızda analoqu olmayan bu seminarın tezliklə təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də nüfuz qazanacağını əminliklə söyləmək olar.

Bununla yanaşı, Kitabxanaşunaslıq, Biblioqrafiyaşunaslıq, Kitabxana resursları və informasiya-axtarış sistemləri, Kitabşunaslıq və nəşriyyat işi kafedralarında mövcud olan elmi seminarların fəaliyyəti gücləndirilmiş, bu qurumlarda aparılan elmi tədqiqat işlərinin keyfiyyətinə və aktuallığına nəzarətin təmin olunması üçün konkret tapşırıqlar verilmişdir. Bu gün qədər keçirilən elmi seminarlar özünün yüksək səviyyəsi ilə diqqəti cəlb edir.

Eyni zamanda Bakı Dövlət Universitetində yeni reyting sisteminin tətbiq olunması nəzərə alınaraq professor-müəllim heyətinin elmi tədqiqat işlərinin nəticələrinin nüfuzlu elmi jurnallarda çap olunması, əməkdaşların beynəlxalq konfranslarda iştirak etməsi, fakültəmizdə respublika və beynəlxalq miqyaslı elmi konfrans və seminarların keçirilməsi də yaxın gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan vacib məsələlərdəndir.

Bir vacib məqamı da vurğulamalıq ki, dekanlıq fakültə müəllimlərinin peşə səviyyəsinin artırılması istiqamətində işlərin görülməsi üçün də müəyyən hazırlıq tədbirləri aparır. Bu baxımdan fakültənin beynəlxalq əlaqələrinin təmin edilməsi, Türkiyənin, Rusiyanın, İranın təhsil və informasiya mühəssinləri ilə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı yaradıcılıq ezamiyətlərinin təşkili, eləcə də yaxın gələcəkdə xarici ölkələrin ali təhsil ocaqları ilə tələbə mübadiləsinə nail olunması nəzərdə tutulur.

Son zamanlar fakültəmizin sosial-mədəni həyatında canlanma baş vermiş, müəllim və tələbə kollektivinin birgə sayı ilə Azərbaycan xalqının tarixi və əlamətdar günləri, xüsusilə 8 Mart - Beynəlxalq Qadınlar Günü, Xocalı soyqırımı, Novruz bayramı, 31 Mart - azərbaycanlıların soyqırımı və s. kimi günlərlə bağlı mədəni-kültəvi tədbirlər keçirilmişdir. Əlbəttə, bütün bunlar tələbə gənclərin mənəvi tərbiyəsində mühüm rol oynayır. Yeri gəlmışkən, Novruz bayramı münasibətilə keçirilən müsabiqədə Kitabxanaçılıq-informasiya fakültəsinin Bakı Dövlət Universiteti üzrə 2-ci yeri qazanması yeni uğurların başlangıcı kimi dəyərləndirilə bilər. Eyni zamanda fakültə əməkdaşlarının ad günlərinin, yeni kitab təqdimatlarının, qazanılmış naiiliyyətlərin qeyd olunması, habelə müxtəlif bilik və idman yarışlarının keçirilməsi də müəllim və tələbə həyatına rəng və məna çalarları qatır.

Qeyd etdiyimiz kimi, ötən dövrə respublikamızda ali kitabxanaçılıq

təhsilinin inkişafı sahəsində olduqca böyük uğurlar qazanmasında Kitabxanaşunaslıq-informasiya fakültəsinin yaradıcısı və ilk dekanı professor Abuzər Xələfovun səməralı fəaliyyətini xüsusi vurgulamaq lazım gəlir. Məhz onun xidməti sayəsində yüksək ixtisaslı kitabxanaçı-informasioloq kadrların hazırlanması istiqamətində böyük naiiliyyətlər qazanılmış, bu fakültə kitabxanaçılıq təhsilinin və elminin ən qabaqcıl mərkəzlərindən birinə çevrilmişdir.

Professor Abuzər Xələfov Azərbaycanda kitabxana işi sahəsində ilk namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş, milli kitabxanaşunaslıq elmi məktəbinin banisi olmuş, özünün ardıcıllarını yetirmişdir.

1962-1970 və 1979-1993-cü illərdə dekan vəzifəsində işləyən A.Xələfov özünün təşəbbüskarlıq fəaliyyəti, təşkilatçılıq bacarığı və idarəcilik metodları ilə təkcə universitetimzdə deyil, habelə respublika və Sovetlər Birliyi miqyasında böyük nüfuz qazanmış, yüksək ixtisaslı milli kitabxanaşunaslıq-biblioqraf kadrların hazırlanması istiqamətində səməralı iş aparmışdır.

Kitabxanaçılıq fakültəsinin yeni tədris planının yaradılmasında, kafedra və laboratoriyaların maddi-texniki bazalarının yaxşılaşdırılmasında, dərslərin keyfiyyətinin yüksəldilməsində, kadrların düzgün seçilib yerləşdirilməsində o zamanlar fakültənin dekanı və Kitabxanaşunaslıq kafedrasının müdürü vəzifəsində uğurla çalışan Əməkdar elm xadimi, professor A.Xələfovun xüsusi rolü olmuşdur.

Uzun illər ərzində səməralı pedaqoji fəaliyyət göstərmiş, fakültə dekanı və kafedra müdürü vəzifələrində çalışaraq tədris prosesinə uğurla rəhbərlik etmiş professor A.Xələfov həm də səriştəli və bacarıqlı tədris-tərbiyə işi təşkilatçısı kimi böyük nüfuz qazanmışdır. BDU-nun Kitabxanaçılıq fakültəsinin dekanı vəzifəsində işlədiyi dövrdə o, fakültəyə tələbə qəbulunun sayının ildən-ilə artırılmasına, Azərbaycan bölməsinin qiyabi və axşam şöbələrinin, eləcə də rus şöbəsinin açılmasına, qısaçı, elm və tədris sahəsində ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsinə nail olmuşdur.

Professor A.Xələfovun qurucusu olduğu Kitabxanaçılıq-informasiya fakültəsi XX əsrin II yarısından başlayaraq respublikamızda kitabxanaşunaslıq, biblioqrafiyaşunaslıq və kitabşunaslıq üzrə elmi tədqiqat işinin mərkəzinə çevrilmişdir. Həmin elm sahələrində çalışan mütəxəssislər fundamental elmi tədqiqatlar aparmış, doktorluq və namizədlik dissertasiyaları müdafiə etmiş, yüzlərlə elmi məqalələr, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri çap etdirmişlər.

Professor A.Xələfovun elmi-pedaqoji fəaliyyətində kitabxanaçı kadrların hazırlanmasının aktual problemlərinin tədqiqi mühüm yer tutur. Görkəmlı kitabxanaşunas alım 50 ildən artıqdır ki, kitabxana işinin tarixi və nəzəriyyəsi problemləri ilə yanaşı, müntəzəm olaraq Azərbaycanda kitabxanaçılıq təhsilinin -nəzəri və metodoloji məsələlərini hazırlayıb tətbiq etməklə də məşğuldur. O, bu istiqamətdə yazış nəşr etdirdiyi çoxsaylı elmi məqalə və mo-

noqrafiyalarında, habelə elmi məclislərdəki məruzə və çıxışlarında Azərbaycan Respublikasında ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalasdırımışdır. Elmi cəhətdən hərtərəfli əsaslandırılmış həmin konsepsiya ölkəmizdə kitabxana işinin nəzəriyyə və təcrübəsinin müasir tələblərinə cavab vermək iqtidarındadır.

Alim «Kitabxanaçılıq informatikası», «Kitabxanaçılıq pedaqogikası», «Kitabxanaçılıq psixologiyası», «Kitabxana iqtisadiyyatı», «Kitabxanaçı peşəsi» kimi kitabxanaşunaslıq sahələrinin formallaşmasına, həmçinin kitabxanaçı kadrların hazırlığının ixtisaslaşdırılmasına, geniş profilli kitabxana işçilərinin hazırlanmasına dair perspektivli ideya və təkliflər vermişdir. Bu işə öz nöbəsində Bakı Dövlət Universitetində yeni ali təhsil sisteminin – bакалавриатура və magistratura pillələrinin əsasını təşkil etmişdir. O, eyni zamanda BDU-da kitabxanaşunaslıq, bibliografiyası, kitabşunaslıq, və informatika üzrə bakalavr və magistr təhsilinin təşkilatçısı, bu istiqamətlər üzrə ixtisas fənlərinə dair tədris plan və programlarının əsas müəllifidir. Kitabxanaçılıq-informasiya fakültəsinin magistraturasında dissertasiya tədqiqatları mövzularının işlənilər hazırlanması prosesi də məhz professor A.Xələfovun başlılığı ilə həyata keçirilir.

Professor A.Xələfov yarıməsirlilik pedaqoji fəaliyyəti dövründə demək olar ki, kitabxanaşunaslığa dair bütün fənləri tədris etmişdir. Son onilliklər ərzində isə alim bakalavrlar üçün «Azərbaycanda kitabxana işinin tarixi», «Kitabxanaşunaslıq» və başqa ixtisas kursları üzrə, həmçinin magistratura tələbələri üçün «Kitabxanaşunaslığın müasir problemləri», «Kitabxanaşunaslığın tarixi və metodologiyası» fənləri üzrə mühazirələr oxuyur. Alim eyni zamanda həm ayrı-ayrı kitabxanalarda, həm də fasilsiz fəaliyyət göstərən mədəniyyət işçilərinin ixtisaslaşdırma kurslarında kitabxana işçiləri qarşısında mühazirələr oxumağa da vaxt tapır.

Professor A.Xələfov mühüm kitabxanaşunaslıq və bibliografiyasınaslıq fənləri silsiləsi üzrə bütün dərsliklərin, programların, tədris və metodik vəsaitlərin müəllifi, həmmüəllifi, redaktoru, yaxud tərcüməçi olmuşdur. Yeni tarixi şəraitda professor A.Xələfovun rəhbərliyi ilə Azərbaycanda ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyası əsasında kitabxanaşunaslıq fənləri silsiləsi programlarının yenilədirilməsi üzrə xeyli işlər görülmüşdür.

Professor A.Xələfovun çoxillik elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətinin nəticələri onun kitabxanaçı kadrlar hazırlığının tarixi, nəzəriyyəsi və metodikasına dair yazdığı «Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı» və «Azərbaycanda ali kitabxanaçılıq təhsili» monoqrafiyalarında, həmçinin alimin redaktorluğu ilə buraxılmış «Azərbaycanda ali kitabxanaçı kadrların hazırlanması» məqalələr toplusunda özünün geniş şərhini tapmışdır.

Yüksək ixtisaslı kitabxanaçı-informasioloq kadrların hazırlanmasında, kitabxanaşunaslıq elminin inkişaf etdirilməsində, kitabxanaşunaslığı dair ilk

milli dərsliklərin yaradılmasında misilsiz xidmətləri olan professor A.Xələfovun 80 illik yubileyi 2011-ci ildə respublika və beynəlxalq məqyasda geniş qeyd edilmiş, bu yubiley bütövlükdə Bakı Dövlət Universitetinin və ölkəmizin mədəniyyət bayramına çevrilmişdir.

Təsadüfi deyil ki, keçən ildən başlanmış mədəniyyət bayramı bu il Kitabxanaçılıq-informasiya fakültəsinin yubiley tədbirləri ilə davam etdirilir. Artıq bununla bağlı bir sıra tədbirlər həyata keçirilməkdədir. Belə ki, noyabrın 17-də Xətai rayon MKS-in S.Vurğun adına Mərkəzi Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 65 illik yubileyi ilə əlaqədar elmi konfrans keçirildi.

Tədbirdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, məzunları, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyətinin məsul işçiləri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları və oxucular iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev açaraq, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin inkişaf tarixindən, bu sahədə professor Abuzər Xələfovun sonsuz xidmətlərindən geniş söz açdı.

Sonra Kitabxanaşunaslıq kafedrasının müdürü, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfov Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılması, onun keçdiyi 65 illik inkişaf yolu, müstəqillik şəraitində göstərdiyi fəaliyyəti haqqında çıxış etdi.

Tədbirdə geniş məruzə ilə çıxış edən BDU-nun Kitabşunaslıq və nəşriyyat işi kafedrasının müdürü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan Kitabxanaçılıq-informasiya fakültəsinin elmi-pedaqoji sahədə qazandığı uğurlardan, burada işin təşkili prosesindən, Azərbaycanın müstəqilliyi və informasiya cəmiyyəti şəraitində kitabxanaşunas-informasioloq, kitabşunas və nəşriyyat redaktoru ixtisasları üzrə kadrlar hazırlığının inkişaf perspektivlərindən və təxirəsalınmaz vəzifələrdən söz açdı.

Digər çıxışçılar – Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mehmanlı Məmmədov fakültədə təlim-tədris işinin təşkili, dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov elmi-tədqiqat işlərinin vəzifəyəti, Bakı şəhər Kitabxanaları Direktorlar Şurasının sədri, Səbail rayon MKS-in direktoru N.Ələkbərova, Səbail rayon MKS-in şöbə müdürü C.Səmədova və Xətai rayon MKS-in 1saylı filialının şöbə müdürü Ş.Orucov fakültənin fəaliyyətinin ayrı-ayrı sahələrinə toxundular, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi üçün təkliflərini səsləndirdilər.

Tədbirin sonunda Kitabxanaçılıq-informasiya fakültəsinin 65 ildə keçdiyi yolu əks etdirən sərgi nümayiş olundu.

Bundan başqa, noyabrın 24-də C.Cabbarlı adına Respublika Gənclər

Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 65 illik yubileyi ilə əlaqədar elmi konfrans keçirildi.

Noyabrın 27-də issa Prezident Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 65 illik yubileyi ilə əlaqədar elmi konfrans keçirildi.

Bələliklə, özünün 65 illik yubileyini elm və təhsil sahəsində qazandığı uğurlarla qeyd edən, bütün bu nailiyyətləri respublikanın kitabxana ictimaiyyəti və geniş oxucu auditoriyası ilə bölüşən Kitabxanaçılıq-informasiya fakültəsinin kollektivi Bakı Dövlət Universitetində və fakültəmizdə uzun illər ərzində yaranıb formalmış ənənələri bu gün də uğurla davam etdirir. Bu ənənələri daha da inkişaf etdirmək və BDU-da həyata keçirilən təhsil islahatlarına yeni tədris və elmi nailiyyətlərlə cavab vermək üçün hər bir kəs öz potensialından daha səmərəli istifadə etməyə səy göstərir.

Əminik ki, 65 ildə şərəfli yol keçmiş Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti doğma fakültəmizin bundan sonra daha da inkişaf edib çiçəklənməsi üçün öz imkanlarını səfərbər edəcək, respublikamızda uğurla aparılan təhsil islahatlarının məqsədönlü şəkildə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqdır. Bu şərəfli işdə fakültəmizin bütün əməkdaşlarına yeni-yeni nailiyyətlər arzulayırıq!

### ƏDƏBİYYAT

- Aslan K. Elm və təhsil fədaisi: Monoqrafiya (Prof. A.Xələfovun 75 illiyinə həsr olunur). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, 240 s.
- Aslan K. Müdriklik və alimlik zirvəsi // Müdriklik və alimlik zirvəsində: Məqalələr məcmuəsi. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, s.3-6.
- Aslan K. Professor Abuzər Xələfovun əsərlərində kitab, kitabxana və mütalia məsələləri // Kitabxanaşunaslıq və informasiya, 2011, №1(4), s.19-28.
- Baxşaliyev Z. Professor A.A. Xələfovun elmi məktəbi // Kitabxanaşunaslıq və biblioqrafiya, 2001, №1, s.46.
- Xələfov A.A. Azərbaycanda kitabxanaçılıq təhsilinin inkişafı. – Bakı: Maarif, 1987, 132 s.
- Xələfov A.A. Azərbaycanda ali kitabxanaçılıq təhsili. – Bakı, 1998, 124 s.
- Xələfov A. Kitabxanaşunaslığa giriş: Dərslik (3 hissədə. H.1. Kitabxanaşunaslığın nəzəri əsasları; H.2. Kitabxana haqqında təlim). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, 400 s.
- Xələfov A.A. Kitabxanaşunaslığa giriş: Dərslik (3 hissədə. H.3. Kitabxana işi haqqında təlim). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2003, 314 s.
- Xələfov A.A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi: Monoqrafiya. – Bakı: Azərnəşr, 2006, 312 s.
- Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik (3 cilddə. I c. Ən qədim dövrlərdən XX əsər qədər). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2004, 328 s.
- Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik (3 cilddə. II c. XX əsrin birinci yarısında Azərbaycanda kitabxana işi). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011, 228 s.

Nəşriyyatı, 2007, 552 s.

- Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi (Dərslik. 3 hissədə. III c. XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin tarixi). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2010, 434 s.
- Xələfov A.A. Məqalələr toplusu. – Bakı, Bakı Universiteti Nəşriyyatı, 2011, 464 s.
- Xələfov A.A. Kitabxana və cəmiyyət. – Bakı: Azərnəşr, 2011, 308 s.
- Əsgərov B.M. Minlərlə yüksək ixtisaslı kitabxanaçılar ordusunun müəllimi // Mənali ömür yolu: Abuzər Xələfov – 70. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, s.78.
- Əliyev Z. Kitabxanaşunaslıq elmi məktəbinin banisi // Kitabxanaşunaslıq və biblioqrafiya, 2001, №1, s.17.
- İsmayılov X., Aslan K. Görkəmlı kitabxanaşunas alimin şərəfli ömür yolu // Kitabxanaşunaslıq və biblioqrafiya, 2006, №2, s.27.
- İsmayılov X. Azərbaycanda ali kitabxanaçılıq təhsilinin formalşaması və inkişafında A.A. Xələfovun xidməti // Müdriklik və alimlik zirvəsində: Məqalələr məcmuəsi. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, s.36-39.
- Kazimov R. Abuzər Xələfov Azərbaycan kitabxanaşunaslığının banisidir // Kitabxanaşunaslıq və biblioqrafiya, 2001, №1, s.59-60.
- Kazimov R. Azərbaycanda kitabxanaşunaslıq elminin banisi // Müdriklik və alimlik zirvəsində: Məqalələr məcmuəsi. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, s.52-53.
- Kitabxanaşunaslıq və informasiya: Elmi-nəzəri və praktik jurnal (Əməkdar elm xadimi, professor Abuzər Xələfovun 80 illik yubileyinə həsr olunmuş xüsusi nömrə). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011, №3 (6), 168 s.
- Quliyev T. Kitabxanaçılıq tarixinin ilk tədqiqatçısı // Kitabxanaşunaslıq və biblioqrafiya, 2001, №1, s.26-27.
- Quliyev T. Görkəmlı kitabxanaşunas alim // Mənali ömür yolu: Abuzər Xələfov – 70. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, s.138-139.
- Mənali ömür yolu: Abuzər Ali oğlu Xələfov (Anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr edilir) / Tərt. ed.: K.Aslan, M.Bağışov. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, 230 s.
- Müdriklik və alimlik zirvəsi: Elmi məqalələr toplusu (Prof. A.Xələfovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyinə həsr edilir) / Tərt. ed.: K.Aslan, R.Kazimov. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, 138 s.
- Məhərrəmov A. Universitetimizin fəxri // Müdriklik və alimlik zirvəsində : Məqalələr məcmuəsi. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006, s.25.
- Professor Abuzər Xələfov – 70. ("Kitabxanaşunaslıq və biblioqrafiya" elmi-nəzəri və təcrübə-metodik jurnalının xüsusi buraxılışı). – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2001, №1, 148 s.
- 80 yaşın ucalığı: Azərbaycan Respublikasının görkəmlı elm və mədəniyyət xadimləri prof. A.A.Xələfov haqqında: Məqalələr məcmuəsi. – Bakı: Bakı Universiteti Nəşriyyatı, 2011, 228 s.

## The library-information faculty - 65

Azad QURBANOV  
Baku State University  
[azadbey@mail.ru](mailto:azadbey@mail.ru)

Knyaz ASLAN  
Baku State University  
[knyazaslan@mail.ru](mailto:knyazaslan@mail.ru)

### Summary

*The article deals with the main directions of the creation and development of higher education libraries in Azerbaijan. It also summarizes the development of materials for science teaching and learning areas of the library and information faculty of Baku State University. At the same time, the paper summarizes the achievements in the field of science and education in general for 65 year period, given the information about educational reforms in the library and information faculty.*

**Keywords:** educational of higher library science, the library-information faculty, bibliography, librarianship library science, bibliology, Baku State University

## Библиотечно-информационный факультет - 65

Азад ГУРБАНОВ  
Бакинский Государственный Университет  
[azadbey@mail.ru](mailto:azadbey@mail.ru)

Князь АСЛАН  
Бакинский Государственный Университет  
[knyazaslan@mail.ru](mailto:knyazaslan@mail.ru)

### Резюме

*В статье рассмотрены основные направления создания и развития высшего библиотечного образования в Азербайджане. Здесь же обобщены материалы развития по научно-педагогическом и учебном направлениях библиотечно-информационного факультета Бакинского Государственного Университета. В то же время в статье обобщены достижения в области науки и образования в целом за 65 летнего периода, даны информации о проведенных образовательных реформах в факультете.*

**Ключевые слова:** высшее библиотечное образования, библиотечно-информационный факультет, библиотековедение, библиографоведение, книговедение, Бакинский Государственный Университет